

Kamançanın insanlıq dərsləri

Azərbaycanda kamança sənətinin qədim tərəxi və böyük ənənələri olsa da, kamança alətinin adı çəkiləndə ilk növbədə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Kamança" pyesi yada düşür. Cəlil Məmmədquluzadə kamançadan sadəcə musiqi alətlərindən biri kimi yox, dərin insanlıq və yüksək mərhəmət duyğularının təcəssümü olaraq söz açmış, həm də kamançanın da insan surətləri səviyyəsində bədii obrazını yaratmışdır.

Qüdrətli kamança ustası, Xalq artisti Habil Əliyevin də kamançası insan kimi dil açıb danışması, ən dərin insanı duyğuları bütün incelikləri ilə əks etdirməsi ilə yaddaşlara yazılımışdır.

Fikrimcə, əgər Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının müəllimi Ağacəbrayıl Abasəliyevin də kamança sənətinə gətirdiyi fərdi özünəməxsus-

luğу cəmi bir kelmə ilə ifadə etməli olsaq, heç tərəddüb etmədən "insanlıq" sözünü işlətmeliyik. Ağacəbrayıl Abasəliyevin bənzərsiz-tekrarsız sənəti insan qəlbinin incəliklərini ifadə edən səslerin ifaçının özünün mənəvi aləmində çağlayan duyğularla harmoniyası ilə bir yerdə kamançanın dili vasitesilə mənalandırılması üstündə köklənmişdir. Ustad sənətkarın ifasında lirikanın aparıcı mövqeyə malik olması bu sənətin dərin mahiyyətinin insanın daxili aləmi, mənəvi dünyamızın incəlikləri ilə üzvü surətdə bağlı olmasından irəli gelir. Fikrimcə, kamança ifaçılığında lirizmə sədəqət baxımından Ağacəbrayıl Abasəliyevin sənəti Azərbaycanda lirik mahnıların böyük bəstəkarı kimi qəbul olunmuş Xalq artisti Ramiz Mirişlinin mahni dünyası ilə müqayisə oluna bilər. Ramiz Mirişlinin də sənət aləmine kamançadan gəlməsi, uzun müddət konservatori-

yada fəaliyyətini kamança dərsləri ilə davam etdirməsi ilə ondan dərs almış böyük kamança ustadı Ağacəbrayıl Abasəliyevin kamança ifaçılığında qazandığı məharət bu görkəmli sənətkarları eyni sənət zirvəsində birləşdirir. Heç tərəddüb etmədən obrazlı, şəkildə belə demek mümkündür ki, Ağacəbrayıl Abasəliyev Azərbaycan kamança ifaçılığı sənətinin Ramiz Mirışlisidir.

Sənət dostlarının, pərəstişkarlarının doğru olaraq ifadə etdikləri kimi, Ağacəbrayıl Abasəliyev həqiqətən kamançada sanki "ürəyini" çalır. Musiqi aləti kimi kamançanın çanağı ilə insanın köksündə olan ürəyin bənzərliyi Ağacəbrayıl Abasəliyevin kamança ifaçılığının timsalında zahiri oxşarlıqdan çox, bənzərsiz ifaçılıq sənətin mahiyyətində öz əksini tapır. Ağacəbrayıl Abasəliyev özünün fərqli ifaçılığı ilə insan ürəyinin ritmlərini kamançanın çanağından qopan təbii səslerle musiqi dünyasının böyük sənət mühitine çıxarıır. Ağacəbrayıl Abasəliyevin konsertlərində salondan səhnəyə, yaxud evdən ekranə baxarkən adama elə gəlir ki, bu mahir sənətkar sanki tamaşaçıya dizinin üstündəki kamançanı deyil, kamançanın çanağı boyda ürəyinin qeyri-adı, zəngin səsini təqdim edir. Dağ boyda Ağacəbrayıl Abasəliyevin çanaq boyda böyük ürəyi də kamançada ifadə et-

diyi mahnılar kimi zərif, dərin və zəngindir. Fikrimcə, Ağacəbrayıl Abasəliyevin kamança ifaçılığında musiqinin, mahnının bədən hərəketləri ilə müqayisədə nəfəsçəkmələr vasitəsilə tənzimlənməsi də təsadüfi olmayıb, onun ə 1 - qolundan çox "ürəyini" çalmasının eyani tezahürüdür.

Xalq artisti, böyük sənətkarımız Ağacəbrayıl Abasəliyevin kamanının səsi ilə ürəyinin səsi bir-birini üzvü surətdə tamamlayır.

Ağacəbrayıl Abasəliyevin kamança ifaçılığında müşahidə olunan yerli-yerində işlədilən nağara-zərb alətləri səsleri onun sənətində musiqi sahəsində ilk addımlarını atarkən başladığı nağaraçılığın kamança sənəti ilə uzaqlaşdırmasından doğan əks-sədalardır. Bu məqamda kamança ustadının çubuğu da nağara çomağının funksiyalarını uğurla yerinə yetirir.

Böyük kamança ustadı Ağacəbrayıl Abasəliyevin şəxsiyyəti də, ecazkar sənəti də cəmiyyət üçün də, musiqi dünyası üçün də sözün böyük mənasında insanlıq dərsləridir. Bu, böyük vətəndaş yazıçı Cəlil Məmmədquluzadənin bədii söz vəsiti ilə canlandırdığı kamançanın funksiyası ilə Xalq artisti Ağacəbrayıl Abasəliyevin "ürəyi" ilə ifadə etdiyi kamança havalarının böyük insanlıq ideallarına xidmət etməsinin göstəricisidir. Şəxsiyyətin bütövlüyü ilə kamançanın qüdrətini bir yerde, lə yaqtələ daşıyan və uğurla yaşıdan

Xalq artisti Ağacəbrayıl Abasəliyevin ecazkar ifaçılığı həm də sənətin davamlıları, həm də ümumilikdə yeni nəsillər üçün böyük insanlıq və sənət dərsləridir.

